

OYUN PROGRAMI



Azərbaycan - Serbiya
30.03.2021

**AFFA mobil
tətbiqini yüklə,**
ən son yeniliklərdən
ilk xəbər tut



App Store-dan
yükləyin




Google Play
'DƏ ƏLDƏ EDİN

RƏHİM SADIXOV

“Ölkənin bir nömrəli komandasında çıxış etmək
mənim üçün fəxrdir”



RƏHİM SADIXOVUN İMZALI ŞƏKİLİ



Ünvanınızı qeyd edin

Rəhim Sadıxovun imzalı şəklini
Sizə göndərək

“Ölkənin bir nömrəli
komandasında çıxış
etmək mənim üçün fəxrdir”

MÜNDƏRİCAT

Azərbaycan Respublikasının Dövlət Himni	4	Millidə debüt edənlər	
Azərbaycan milli komandası	6	“Məhəllə futbolu” layihəsi	26
Serbiya milli komandası	10	“AFFA fanstore”da endirim kompaniyası	29
Serbiyanın izləməli futbolçuları	13	“SportEnt” layihəsinin ilk mərhləsi başa çatıb	32
Rəhim Sadıxov ilə müsahibə	15	Futzal millimiz 6-cı dəfə AÇ-də	34
“e-Milli” komandanın heyəti müəyyənləşdi	19	“#qızlarbacarır” layihəsi	36
Millimizin oyunlarının təqvimi	20	AFFA-nın rəsmi telegram səhifəsi	39
Milli komandamızın posteri	22		42
Kiçik azarkeşlər	23		
“PAŞA Sığorta”ya xüsusi mükafat təqdim olunub	24		

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hər bə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Sözlər: Əhməd Cavad
Müsiqi: Üzeyir Hacıbəyov





GÜCÜMÜZÜ DƏYƏRLƏRİMİZDƏN ALIRIQ!

AZƏRBAYCAN

M İ L L İ K O M A N D A S I

ƏN BÖYÜK QƏLƏBƏLƏRİ:

Azərbaycan – Lixtenşteyn 4:0

Azərbaycan – San Marino 5:1

DÜNYA VƏ AVROPA ÇEMPIONATLARININ SEÇMƏ MƏRHƏLƏSİNDƏ

Ən yaxşı nəticəsi: qrupda 4-cü yer (DÇ-2014)

AZƏRBAYCAN MİLLİ KOMANDASININ DÜNYA VƏ AVROPA ÇEMPIONATLARININ SEÇMƏ MƏRHƏLƏSİNDƏ, UEFA MİLLƏTLƏR LİQASINDA QAZANDIĞI QƏLƏBƏLƏR

31.08.1996, DÇ-1998	AZƏRBAYCAN	1:0	İsveçrə	Bakı
05.06.1999, AÇ-2000	AZƏRBAYCAN	4:0	Lixtenşteyn	Bakı
05.06.2001, DÇ-2002	AZƏRBAYCAN	2:0	Slovakiya	Bakı
11.06.2003, AÇ-2004	AZƏRBAYCAN	2:1	Serbiya və Monteneqro	Bakı
28.03.2007, AÇ-2008	AZƏRBAYCAN	1:0	Finlandiya	Bakı
10.10.2009, DÇ-2010	Lixtenşteyn	0:2	AZƏRBAYCAN	Vaduz
12.10.2010, AÇ-2012	AZƏRBAYCAN	1:0	Türkiyə	Bakı
06.09.2011, AÇ-2012	AZƏRBAYCAN	3:2	Qazaxıstan	Bakı
11.10.2013, DÇ-2014	AZƏRBAYCAN	2:0	Şimali İrlandiya	Bakı
28.03.2015, AÇ-2016	AZƏRBAYCAN	2:0	Malta	Bakı
04.09.2016, DÇ-2018	San Marino	0:1	AZƏRBAYCAN	Serravalle
08.09.2016, DÇ-2018	AZƏRBAYCAN	1:0	Norveç	Bakı
04.09.2017, DÇ-2018	AZƏRBAYCAN	5:1	San Marino	Bakı
11.10.2018, ML-2019	Farer adaları	0:3	AZƏRBAYCAN	Torshavn
17.11.2018, ML-2019	AZƏRBAYCAN	2:0	Farer adaları	Bakı
08.09.2020, ML-2021	Kipr	0:1	AZƏRBAYCAN	Nikosiya



AZƏRBAYCAN MİLLİ KOMANDASININ HEYƏTİ



QAPIÇILAR

Şahrudin
Məhəmmədəliyev
Emil Balayev
Mehti Cənnətov

MÜDAFİƏÇİLƏR

Sertan Taşkın
Anton Krivotsyuk
Təmkin Xəlilzadə
Elvin Cəfərquliyev
Abbas Hüseynov
Tellur Mütəllibov
Azər Salahlı
Elvin Bədəlov
Bəhlul Mustafazadə
Amin Seydiyev
Şəhriyar Əliyev
Maksim Medvedev
Bədavi Hüseynov

YARIMMÜDAFİƏÇİLƏR

Anatoli Nuriyev
Rəhim Sadıxov
Aleksy İsayev
Toril Bayramov
Emin Mahmudov
İsmayıl İbrahimli
Xəyal Nəcəfov
Coşqun Diniyev
Vüqar Mustafayev
Qara Qarayev

HÜCUMÇULAR

Əli Qurbani
Ramil Şeydayev
Amil Yunanov
Namik Ələskərov
Mahir Emreli



AZƏRBAYCAN MİLLİSİNİN
BAŞ MƏŞQÇİSİ

CANNİ DE BYAZİ

64 yaşı var, italiyalıdır.

Futbolçu kimi yarımmüdafiəçi mövqeyində çıxış edib. A seriyasında “Peskara” (1977/78) və “Breşiya” (1980/81) klublarının formasını geyinib. 52 oyunda 2 qol vurub.

Məşqçi karyerasına 1990-cı ildə başlayıb. A seriyasında “Modena” (2002/03), “Breşiya” (2003-2005), “Torino” (2007, 2008) və “Udinese”yə (2009/10) rəhbərlik edib. “Breşiya” ilə 2003-cü ildə Intertoto kubokunda iştirak edib.

Həmçinin İspaniyanın “Levante” (2007/08) və “Alaves” (2017/18) klublarında baş məşqçi olub.

2011-2017-ci illərdə Albaniya millisini çalışdırıb. Onun rəhbərliyi ilə 54 oyun keçirən Albaniya komandası Avro-2016-ya vəsiqə qazanıb.

2001-ci ildə İtaliyada “Gümüş skamya”, 2015-ci ildə isə “Xüsusi qızıl skamya” mükafatlarına layiq görülüb.

10 iyul 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir.



SERBİYA

M İ L L İ K O M A N D A S I

BAŞ MƏŞQÇISI:

Drağan Stoykoviç

56 yaşı var, serbiyalıdır.

Futbolçu kimi vətəninə “Radnički Niš” və “Srvena Zvezda”, həmçinin Fransada “Marsel”, İtaliyada “Verona” və Yaponiyada “Nagoya Grampus” komandalarında çıxış edib, yarım-müdafiəçi mövqeyində oynayıb.

“Marsel”lə 1993-cü ildə UEFA Çempionlar Liqasının qalibi olub.

1983-2001-ci illərdə Yuqoslaviya yığmasının heyətində 84 oyun keçirib (onlardan 44-də kapitan olub) və 15 qol vurub.

1990 və 1998-ci illərin dünya çempionatında çıxış edib, 1990-cı ildə yarışın rəmzi yığmasına daxil edilib.

1984 Los Angeles Olimpiadasının bürünc mükafatçısı olub.

2001-ci ildə futbolçu karyerasını başa vurduqdan dərhal sonra dörd il müddətinə Yuqoslaviya Futbol Assosiasiyasının, 2005-2007-ci illərdə isə “Srvena Zvezda” klubunun prezidenti olub.

Daha sonra məşqçiliyə başlayıb və Yaponiyanın “Nagoya Grampus” (2008–2013) və Çinin “Guangzhou R&F” (2015–2020) komandalarını çalışdırıb.

2010-cu ildə “Nagoya Grampus” ilə Yaponiya çempionu olub və çempionatın ən yaxşı məşqçisi seçilib.

Həmçinin 2016-cı ildə Serbiyanın ən yaxşı məşqçisi seçilib.

2021-ci ilin martından Serbiya millisinin baş məşqçisidir.



ƏVVƏLKİ GÖRÜŞLƏR:

Azərbaycan və Serbiya komandaları bundan əvvəl Avro-2008-in seçmə mərhələsində qarşılaşıblar. 2006-cı ildə Belqradda keçirilən oyun serblərin qələbəsilə başa çatıb – 1:0.

Növbəti il Bakıdakı qarşılaşmada da komandamız məğlub olub – 1:6.

Rəqiblərin 2015-ci ildə Avstriyada keçirilən qoldaşlıq görüşündə də Serbiya futbolçuları qələbə qazanıb – 4:1.

Yeri gəlmişkən, Serbiya 2006-cı ildən əvvəl Serbiya və Monteneqronun tərkibində olub.

Azərbaycan millisi bu ölkənin komandası ilə Avro-2004-ün seçmə mərhələsində eyni qrupda mübarizə aparıb.

2003-cü ildə Podqoritsada keçirilən oyun 2:2 hesabı ilə başa çatsa da, Bakıda Azərbaycan futbolçuları Serbiya və Monteneqro komandasını məğlub edə biliblər – 2:1.

BİLİRSİNİZMİ?

Azərbaycan futbolunun fəxri Anatoli Banişevski 1965-1972-ci illərdə SSRİ yığmasının heyətində 4 oyunda Serbiyanın sələfi olan Yuqoslaviyanın yığma komandasına qarşı çıxış edib və 1 qol vurub.

Həmçinin 1970-ci ildə Moskvada keçirilmiş SSRİ – Yuqoslaviya yoldaşlıq görüşündə (4:0) Bakının “Neftçi” komandasının hücumçusu Vitali Şevçenko da çıxış edib: o, 20-ci dəqiqədə oyunda hesabı açıb.

2019-cu ilin iyununda Lvovda Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Ukrayna komandasına 0:5 hesabı ilə uduzan Serbiya millisi tarixində (2006-cı ildən) ən böyük məğlubiyyətə uğrayıb.

Maraqlıdır ki, 2020-ci ilin noyabrında isə serblər Belqradada UEFA Millətlər Liqası çərçivəsində Rusiya komandasına 5:0 hesabla qalib gələrək ən böyük qələbələrindən birini qazanıblar.

2020/21 mövsümündə Azərbaycan Premyer Liqasında Serbiyadan 6 futbolçu çıxış edir ki, onlardan müdafiəçi Voyislav Stankoviç “Neftçi”nin, qapıçı Saşa Stamenkoviç və müdafiəçi Filip İvanoviç “Sabah”ın, yarımmüdafiəçi Uroş Matić “Qarabağ”ın, müdafiəçilər Nemanya Ancelkoviç və Lazar Corceviç isə “Zirə”nin şərəfini qoruyur.

Bu futbolçulardan Voyislav Stankoviç 2010-cu ildə Serbiyanın əsas millisində 1 oyun keçirib. Uroş Matić isə vaxtilə ölkəsinin U-19 yığmasında çıxış edib.





**Milli komandamıza
uğurlar arzulayırıq!**



SOCAR



Luka Yoviç

SERBİYANIN İZLƏMƏLİ FUTBOLÇULARI

Serqey Milinkoviç-Saviç

Milinkoviç-Saviç Serbiya Milli komandasının lider oyunçularındandır. Serbiyanın müxtəlif yaş qruplarında çıxış edən oyunçu 2017-ci ildən əsas milli-nin şərəfini qoruyur. 20 oyuna 3 qol vurub. 26 yaşlı futbolçu 2015-ci ildən İtaliyanın "Latsio" klubunda çıxış edir. Oyunçu İtaliya klubunda 184 oyuna 34 qola imza atıb.



Serqey Milinkoviç-Saviç

Luka Yoviç

Luka Yoviç 2018-ci ildən Serbiya millisinin şərəfini qoruyur. Hücümçü 11 oyuna 5 qol vurub. 2019-cu ildə Almanıyanın "Ayntraxt" (Frankfurt) komandasında göstərdiyi gözəl oyundan sonra (54 oyun, 25 qol) "Real"a (Madrid) transfer olan futbolçu orada özünü yaxşı tərəfdən göstərə bilməyib (21 oyun, 2 qol) və 2021-ci ildə yenidən "Ayntraxt" klubuna qayıdıb.

Duşan Vlackoviç

2000-ci ildə Serbiyanın Belqrad şəhərində anadan olan Vlackoviç ölkəsinin ən istedadlı oyunçularından sayılır. Milli komandada 4 dəfə meydana çıxan oyunçu artıq 1 qola da imza atıb. 2018-ci ildə "Partizan" klubundan İtaliyanın "Fiorentina" klubuna transfer olunan oyunçu bu komandada da gözəl oyunları ilə yadda qalır.



Duşan Vlackoviç

1 *Blue3*™

10 DƏFƏYƏ
QƏDƏR
TARAŞ



Bəhram
Bağırzadə

Ruslan
Qurbanov



Gillette



MİLLİ KOMANDANIN RƏSMİ TƏRƏFDAŞI

RƏHİM SADIXOV İLƏ MÜSAHİBƏ

“Ölkənin bir
nömrəli komandasında çıxış etmək
mənim üçün fəxrdir”

UEFA Millətlər Liqasında milli komandanın heyətində debüt edən futbolçulardan olan Rəhim Sadıxov Kipr yığmasına qarşı oyunda özünü yaxşı tərəfdən göstərməyi bacardı.

Baş məşqçi Canni De Byazının güvəndiyi futbolçulardan olan Sadıxov Azərbaycan milli komandasında oynadığı üçün fəxr etdiyini bildirir.

- Səni tanımayanlar üçün özünü qısa olaraq necə təqdim edərdin?

- Sadıxov Rəhim Fuad oğlu. 1996-cı il iyulun 18-də Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşam. Uşaqlığım bütünlüklə bu ölkədə keçib.

- Rusiyada doğulub boya-başa çıkmısan. Azərbaycana bağlılığın barədə məlumat verərdin...

- Atam Fuad Sadıxov Bakıda anadan olub. O, Azərbaycan vətəndaşı olub, daha sonra Rusiya Federasiyasına köçüb. Anam

isə Rusiya vətəndaşı olub. İki yaşım olarkən bir müddət ailəmlə Bakıda yaşamışam. Lakin yaşım az olduğundan həmin dövrü xatırlamıram. Hazırda atamın iki bacısı Azərbaycanda yaşayır. Bibilərimlə və onların övladları ilə əlaqəm var.

- İlk dəfə U-17, daha sonra isə U-19 Azərbaycan millisinin formasını geyinmisən. Azərbaycandan təklif alanda hansı hissləri keçirdin?

- 16 yaşım olanda məni Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli

komandasına dəvət etdilər. Ailəmlə məsləhətləşdikdən sonra Azərbaycana gəldim və milli komandanın formasını geyinməyə başladım. Bu, mənim üçün yeni bir mərhələyə qədəm qoymaq anlamı verirdi. Əlbəttə, Azərbaycan millisinin formasını geyindiyim üçün xoş hisslər keçirdiyimi deyə bilərəm.

“Onların dəstəyi sayəsində buralara qədər gəlib çıxmışam”

- Azərbaycan milli komandasını seçməyində ailənin nə

dərəcədə rolu oldu?

- Təəssüf ki, valideynlərimi uzun illər öncə itirmişəm, hər ikisi dünyasını dəyişəndə çox kiçik yaşda idim. Qardaşım mənim üçün ailəm deməkdir. Azərbaycan millisindən təklif aldığı zaman qardaşım və dostlarım mənə dəstək oldular. Onların dəstəyi sayəsində buralara qədər gəlib çıxmışam.

- 2019-cu ilin sentyabrında karyeranı Azərbaycanda davam etdirirsən. Rusiyadan köçüb buraya uyğunlaşmaqda nə kimi çətinliklərin oldu?

- Karyeram ərzində yalnız Moskva klublarının formasını geyinmişdim. Azərbaycan millisindən təklif aldığı zaman istər-istəməz çox narahat idim. Çünki məni qarşıda yeni ölkə, yeni mədəniyyət və yeni həyat gözləyirdi. Buna baxmayaraq, Azərbaycana olduqca tez uyğunlaşdım. "Sumqayıt"da hər kəs məni isti qarşıladı, məhz bu amil daha tez uyğunlaşmağıma səbəb oldu.

- İlk vaxtlar əsasən nə kimi çətinliklərlə qarşılaşdın?

- Ünsiyyət baxımından çətinliklə üzləşsəm

də, bunu artıq aradan qaldırmışam. Bu məsələdən başqa, çətinlik yaşamadım. Məni çox yaxşı qarşıladılar, ilk gündən kollektivə qaynayıb-qarışdım. Klubumuzdakı ailə ortamı daha tez uyğunlaşmağıma kömək oldu.

"Artıq çətin bir dövrü arxada qoyduğumuzu düşünürəm"

- Bir qədər karyeranın barədə danışaq. Rəhim Sadıxov potensialını tam açmağa bilibmi?

- Həm şəxsi həyatda, həm də idman həyatımda özümə qarşı çox tələbkəram. Hətta bacarığımın böyük hissəsini ortaya qoya bilmədiyimi düşünürəm. Bu səbəbdən üzərimdə daha çox çalışıram. Zəif cəhətlərimi aradan qaldırmaq üçün məşqlərdə əlimdən gələni edirəm. Gələcəkdə həm klubuma, həm də Azərbaycan millisinə daha çox fayda verəcəyimə ümid edirəm.

- Pandemiya siz idmançılara necə təsir göstərdi?

- Pandemiya nəinki futbolçulara, mənə,



hər kəsə mənfi təsir göstərdi. Bu müddət ərzində olduqca çətin bir dövr keçdik. İki aya yaxın evdə oturmağa və məşqsiz qalmağa məcbur olduq. Yalnız evdə hazırlaşırıdık ki, bu da peşəkar idmançı üçün yetərli deyildi. Artıq çətin bir dövrü arxada qoyduğumuzu düşünürəm.

- Karantin tətbiq olması bir çox insanların psixologiyasına mənfi təsir göstərir. Futbolçular necə, psixoloji təsire məruz qalırmı?

- Pandemiya dövrü şəxsən mənə çox pis təsir etdi. Bir futbolçunun 3-4 ay id-



mansız qalması çox ağır bir durumdur. Əlbəttə, bu vəziyyət insanda psixoloji çətinlik yaratmış olur.

“Zamanla daha yaxşı olacağım inanıram”

- İlk dəfə Millətlər Liqasında Kipr yığması ilə oyunda Azərbaycan millisinin formasını geyindin. Azərbaycan milli komandasında oynamaq sən üçün nə mənə kəsb edir?

- Milliyə dəvətdən öncəki altı ay müddətində “Sumqayıt”-dəki çıxışım dövründə ölkəm haqqında çox şey öyrəndim. Azər-

baycan kimi ölkədə yaşamağım və ölkənin bir nömrəli komandasında çıxış etmək mənim üçün fəxrdir.

- Ümumiyyətlə, millidəki debütünü, çıxışını necə qiymətləndirirsən?

- Düşünürəm ki, daha yaxşı ola bilərəm.

- Səni milli komandanın əsas üzvü saymaq olarmı?

- Bu sualı məşqçilər korpusu cavablandırırsa, daha düzgün olar. Bir futbolçu olaraq məşqçilərin verdiyi tapşırıqları maksimum yerinə yetirməyə çalışıram. Əvvəldə dediyim kimi, zamanla daha yaxşı olacağıma inanıram.

“Bütün qarşılaşmalara final oyunu kimi yanaşmalıyıq”

- Milli komandada yeni baş məşqçi, yeni futbolçular var. Milli komandanın Millətlər Liqasındakı çıxışı necə dəyərləndirirsən?

- Mənə bu haqda nəse danışmaq çətin-dir. Çünki mən də bu kollektivdə yeniyəm. Nəticələrimiz istədiyimiz kimi olmasada, bəzi oyunlarda uğurlu çıxış etdiyimizi düşünürəm. Kipr millisinə qarşı oyunu xü-

susi qeyd edə bilərəm. Zamanla daha yaxşı yerlərə gələcəyimizə inanıram, bunun üçün də çox çalışırıq.

- Millətlər Liqasında rəqiblər nisbətən bizimlə eyni gücdə olan komandalar idi. Dünya çempionatının seçmə mərhələsində isə Avropanın güclü komandaları yer alıb. Millimizin qrupunu necə dəyərləndirirsən?

- Qrup mərhələsindəki bütün rəqiblərimiz çox güclü kollektivlərdir. Bizi qarşıda olduqca çətin oyunlar gözləyir. Rəqibin kimliyindən asılı olmayaraq, ilk növbədə özümüze inanmalıyıq. Bütün qarşılaşmalara final oyunu kimi yanaşmalıyıq.

- Baş məşqçi Canni De Byazi haqda fikirlərini bölüşməyin maraqlı olardı...

- Canni De Byazi ilə yeni çalışmağa başlamışıq. Onun olduqca xoş aurası var. Xarakterli məşqçi olduğu kimi, ünsiyyətçidir, futbolçuları çox yaxşı motivasiya edə bilir. Canni De Byazi kimi bir məşqçi ilə çalışmaq, mənə, hər bir futbolçu üçün xoşdur.



ALMAN DİŞ HƏKİMLƏRİ TƏRƏFİNDƏN TÖVSIYƏ OLUNAN #1 DİŞ FIRÇASI*



*Noyabr 2018 və fevral 2019 tarixləri arasında Almaniyada 402 diş həkimi ilə aparılan müsahibələrə əsasən, elektrikli diş fırçalarının istifadə və tövsiyə sayında liderlik





“e-Milli”

komandanın heyəti müəyyənləşdi

“e-Milli” komandanın heyətini formalaşdırmaq üçün ölkəmizin ən yaxşı konsol oyunçularının iştirakı ilə ildə bir dəfə heyətə seçimlər təşkil olunur. Bu ilki seçimlərə E-Milli Liqanın 2020-ci il mövsümündə ən yaxşı nəticə göstərmiş 16 oyunçu dəvət olunub. Gərgin keçən mübarizədə Taleh Məhərrəmov, Nurlan Ayazlı, Firuz Buksayev, Ramil Nəbiyev 1/2 final mərhələsinə vəsiqə qazanmaqla Azərbaycanı “e-AVRO 2021”-də təmsil edəcək “e-Milli” komandanın yeni heyətini təşkil ediblər. Final oyununda Taleh Məhərrəmov Nurlan Ayazlıya qalib gəlib.

Qeyd edək ki, “e-AVRO 2021”-in seçmə mərhələsi 15-29 mart və 12-26 aprel tarixlərində keçiriləcək.

Seçmə mərhələdə 10 qrup qalibi komanda birbaşa qrup mərhələsinə vəsiqə qazanacaq. İkinci yerdə qərarlaşmış komandalar isə yenidən iki qrupa bölünəcək və hər qrupda ilk 3 yeri tutan komanda qrup mərhələsinə vəsiqə qazanacaq. “e-Milli” komandamız seçmə mərhələdə Fransa, Danimarka, Albaniya, Norveç və Uelslə birgə “I” qrupunda mübarizə aparacaq.

May-iyun aylarında keçiriləcək qrup mərhələsində 16 “e-Milli” komanda 4 qrupda mübarizəni davam etdirəcək. İkinci dəfə təşkil olunan “e-AVRO 2021”-in final mərhələsi 9-10 iyul tarixlərində keçiriləcək.

Çempionata hazırlıq məqsədilə komandamız yoldaşlıq oyunları və turnirlərdə iştirak edir. Türkiyə Futbol Federasiyası tərəfindən təşkil olunmuş turnirdə “e-Milli” komandamız ikinci yeri tutub. 6-7 mart tarixlərində Şərqi Avropa ölkələrinin komandaları arasında təşkil edilmiş turnirdə iştirak edən “e-Milli” komandamız bu turnirdə də ikinci yerə yiyələnib.



Millimizin oyunlarının təqvimi



EUROPEAN QUALIFIERS

24 mart 2021 | 23:45



30 mart 2021 | 20:00



1 sentyabr 2021 | 22:45



4 sentyabr 2021 | 20:00



7 sentyabr 2021 | 20:00



9 oktyabr 2021 | 20:00



12 oktyabr 2021 | 22:45



11 noyabr 2021 | 21:00



 **head & shoulders**

DƏRİN TƏMİZLİK ÜÇÜN

YENİ
FORMUL

 **head & shoulders**
ШАМПУНЬ ПРОТИВ ПЕРХОТИ

ГЛУБОКОЕ
ОЧИЩЕНИЕ
КОНТРОЛЬ НАД ЖИРНОСТЬЮ
С ЦИТРУСОМ

MƏSAMƏLƏRİ
TƏMİZLƏYƏN
TEKNOLOGİYASI İLƏ
YAĞLILIĞI
ARADAN QALDIRIR.

72 SAATADƏK KƏPƏKSİZ*

ДО 72 ЧАСОВ ЗАЩИТЫ
ОТ ПЕРХОТИ*

СВОБОДА
ДО 100%
ОТ ПЕРХОТИ*



*Gündəlik istifadə zamanı gözə görünən kəpəyi aradan qaldırır



Milli Komandanın
Rəsmi Özgüven
Tərəfdaşı





Yüksək keyfiyyətdə

Yüklə



Milli komandanın kiçik azarkeşləri



“PAŞA SİĞORTA”YA XÜSUSİ MÜKAFAT TƏQDİM OLUNUB

Əvvəlki illərdə AFFA-nın Konfransında təqdim olunan mükafat budəfəki Konfrans onlayn formatda təşkil olunduğu üçün bir gün öncə təqdim olunub. AFFA-nın Konfransında mükafatın təqdim olunması ilə bağlı iştirakçılara məlumat verilib.

AFFA-nın inzibati binasında keçirilən görüş zamanı AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov tərəfdaşlara Azərbaycan futboluna davamlı dəstəklərinə görə təşəkkür edib.

O qeyd edib ki, tərəfdaşlıq çərçivəsində həyata keçirilən istər kütləvi futbol, istərsə də rəqəmsal layihələr böyük maraqla qarşılanır. 2019-cu ildə ölkə üzrə keçirilmiş araşdırmada AFFA-nın “PAŞA Sığorta” ilə tərəfdaşlıq çərçivəsində həyata

keçirdiyi “Məhəllə futbolu” layihəsi respondentlərin ən yüksək faizinin (42%) məlumatlı olduğu kütləvi futbol layihəsi olub (Nielsen 2019). Mükafatı “PAŞA Sığorta” şirkəti adından qəbul edən İdarə Heyəti sədrinin müavini Tural Əliyev AFFA ilə tərəfdaşlıq çərçivəsində fəaliyyətdən razı olduqlarını bildirib: “Artıq 10 ildir davam edən bu əməkdaşlığımızı nəzərə alaraq bildirmək istərdim ki, PAŞA Sığorta şirkəti olaraq bizim

üçün Azərbaycanda futbolun inkişafına dəstək hər zaman diqqət mərkəzində olmuşdur və bu istiqamətdə AFFA ilə olan əməkdaşlığımız xüsusi önəm kəsb edir”- deyə o, öz fikrini yekunlaşdırıb. Qeyd edək ki, “PAŞA Sığorta” 2011-ci ildən AFFA-nın rəsmi tərəfdaşdır.



PAŞA
Sığorta

Rahatlığınıza Zəmanət





MİLLİDƏ DEBÜT EDƏNLƏR

MİLLİDƏ GƏNCLƏŞDİRMƏ
SİYASƏTİ APARAN CANNİ
DE BYAZİ BAŞ MƏŞQÇİ
OLDUĞU DÖVRDƏ 10
YENİ OYUNÇUYA ŞANS
VERİB.



İtaliyalı mütəxəssis daha çox gənclərə güvənməklə milli komandanın heyətini formalaşdırmağa çalışıb. Canni De Byazının rəhbərliyi altında Millətlər Liqasında və Sloveniya ilə keçirilmiş yoldaşlıq oyununda debüt edən futbolçular:

Rəhim Sadıxov

Kipr – Azərbaycan

Əli Qurbani

Monteneqro – Azərbaycan

Azər Salahlı

Monteneqro – Azərbaycan

Şahrud din Məhəmmədəliyev

Azərbaycan - Kipr

Elvin Bədəlov

Azərbaycan - Kipr

İsmayıl İbrahimli

Azərbaycan - Kipr

Amin Seydiyev

Azərbaycan - Kipr

Musa Qurbanlı

Sloveniya – Azərbaycan

Xəyal Nəcəfov

Azərbaycan – Monteneqro

Şəhriyar Əliyev

Lüksemburq – Azərbaycan



PAŞA Sığorta

Rahatlığınıza Zəmanət



*7000

www.pasha-insurance.az

Təmir xərcləri daha sizə ağır gəlməyəcək!

Optimal Kasko

OK 500

dəyən zərər

5.000 ₼



500 AZN

Futbol həyəcanı məhəllənizə gəlir




“Böyük futbola gedən yol məhəllədən başlayır” prinsipinə əsaslanaraq, sağlam həyat tərzinin təbliği və uşaqların futbola marağının artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən “Məhəllə futbolu” layihəsi 2016-cı ildə yenidən bərpa edilib. Layihə çərçivəsində futbol oynamaq üçün həyətlərdə bir səyyar futbol meydançası quraşdırılır və sakinlərin istifadəsinə verilir.

2016-cı ilin yay aylarında Bakının iki məhəlləsində tətbiq edilmiş layihə 2017-ci ildən etibarən “PAŞA Sığorta”nın dəstəyi ilə Bakıda və digər şəhərlərimizin məhəllələrində davam edir.

Səyyar meydançaların əhalinin istifadəsinə pulsuz verilməsi ilə yanaşı, meydançalarda AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən pulsuz futbol dərsləri də keçirilir. Əhalinin futbola marağını artırmaq üçün mütəmadi olaraq milli komandalarımızın üzvləri meydançaları ziyarət edir və məhəllə sakinləri ilə birgə futbol oynayırlar.





Meydançanın quraşdırılması üçün bir neçə şərti nəzərinizə çatdırırıq:

- 1) Meydançanın yerinin uzunluğu 27 m., eni 15 m. ölçülərə tam uyğun olmalıdır;
- 2) Meydança quraşdırılacaq ərazinin səthi düz olmalıdır;
- 3) Quraşdırılan meydança məhəllə sakinlərini narahat etməməli, məhəllə sakinləri və avtomobillərin hərəkətinə mane olmamalıdır;
- 4) Məhəllədən 1 nəfər məsul şəxs quraşdırılan meydança və təqdim olunan avadanlıqlara cavabdeh olmalıdır.



Əgər meydançanın sizin məhəllənizdə də quraşdırılmasını istəyirsinizsə, AFFA-nın rəsmi Facebook səhifəsi və ya marketing@affa.az ünvanı vasitəsilə müraciət edə bilərsiniz.



**FASTER
TOGETHER**

The new Nike Mercurial.



%

**AFFA-NIN
RƏSMİ
MAĞAZASINDA
BÜTÜN
MƏHSULLARA
ENDİRİM
EDİLİB**

*Endirim-
dən yarar-
lanmağa
tələsin.
Məhsullar
limitli
saydadır.*



SAĞLAM BƏDƏNDƏ SAĞLAM SU OLAR!



Ca

Mg

K

TAC MMC
+994 50 225 27 67
+994 12 346 22 91/92

AQUAVITA



MILLI KOMANDANIN RƏSMİ TƏRƏFDAŞI

“SPORTENT” LAYİHƏSİNİN İLK MƏRHƏLƏSİ BAŞA ÇATIB

AFFA-nın iştirakçısı olduğu “SportEnt” – idmançılara ikili karyera imkanı yaradılmasını nəzərdə tutan layihəyə Avropa Birliyinin “Erasmus+” proqramı çərçivəsində grant ayrılıb. Layihənin ilk mərhələsi bu yaxınlarda tamamlanıb. İlk mərhələ çərçivəsində iştirakçı ölkələrdən olan peşəkar və yarı-peşəkar futbolçular arasında sorğu keçirilib, sorğunun nəticələri əsasında layihənin növbəti mərhələləri müəyyən olunub.

Qısa xülasə

Avropanın 6 milli futbol assosiasiyasından olan təxminən 400 gənc futbolçu arasında aparılan beynəlxalq sorğu zamanı oyunçulara ikinci karyeralarına münasibətləri ilə bağlı suallar verilib. Hədəf qrup peşəkar və yarı-peşəkar komandalarda və futbol liqalarında hazırda çıxış edən 18-30 yaşlı futbolçulardan ibarət olub. Sorğu 2020-ci ilin iyul

ayında 395 futbolçu arasında aparılıb. Peşəkar və yarı-peşəkar futbolçular üçün nəzərdə tutulmuş onlayn kəmiyyət sorğusu hazırlanıb və müxtəlif ölkələrdən olan futbolçular arasında keçirilib.

Sorğunun 328 iştirakçısı sualları tam cavablandırılıb və həmin cavablar hazırkı hesabatda təhlil edilir.

Respondentlər əsasən:

- **Sloveniya (37%; 122 nəfər), Şimali Makedoniya (32%; 106 nəfər) və Azərbaycan (18%; 60 nəfər) sakinləri olmuş,**
- **kişi cinsindən (83%; 273**

nəfər) olmuş,

- **16-30 yaşlı (89%; 293 nəfər) olmuş,**
- **əksəriyyəti (58%; 135 nəfər) tam-ştat işçi olmaqla, futbol oynadıqlarına görə klubları tərəfindən ödənişlə təmin olunmuşdur (73%; 240 nəfər).**

Sorğu məhz hazırda çıxış edən gənc futbolçuların futbolu bitirəndən sonrakı karyeraları barədə fikirlərini əldə etmək üçün hazırlanıb.

Sorğunun nəticələri göstərir ki, futbolçular sahibkar (istər mütəxəs-



SPORT-ENT

Sport & Entrepreneurship

sis, istər ictimai və təhsil proqramlarını təşkil edən və ya qeyri-kommersiya təşkilatlarını idarə edən sahibkar, istər startaplara sərmayə yatıran sahibkar, istərsə də innovativ məhsul, xidmət və texnologiyalar yaradan sahibkar) olmaqda maraqlıdırlar. Oyunçular sahibkarlıq fəaliyyətləri zamanı intizam, komanda işi, səbirlik, hörmət və dayanıqlılıq kimi müxtəlif bacarıqlarından faydalana bilirlər. Sorğunun nəticələri nəzərə alınmaqla tövsiyə olunur ki, futbolçulara sahibkarlıq sahəsində təlim

keçilsin. Burada məqsəd onların futbol karyerasından sonra alternativ peşə imkanı ilə təmin olunması və ya futbolçu olduqları müddətdə idman sahəsinə biznes nöqteyi-nəzərindən yanaşmaq qabiliyyətinin formalaşdırılmasıdır. Onlar futboldan sonrakı karyeraları ilə bağlı mentorluq dəstəyinin göstərilməsini yüksək qiymətləndirir və sahibkarlıq mövzusunda təlimlərə vaxt ayırmağa həvəslidirlər. Sahibkar olmaq iqtisadi baxımdan gəlir əldə etmək imkanı ilə yanaşı, peşəkar inkişaf imkanı da yaradır ki, bu

da oyunçuları bu cür təlim kurslarında iştiraka sövq edən əsas amildir.

Bu hesabatın əsas bölmələri aşağıdakılardan ibarətdir:

- **layihə barədə ümumi məlumat və onun məqsədləri,**
- **layihə üçün istifadə edilən metodologiya, sorğunun nəticələri,**
- **həmin nəticələrin təhlili, çıxarılan nəticələr və tövsiyələr.**

Geniş hesabatla tanış olmaq üçün linkə keçin:
<https://www.sportent.org/survey>

MİLLİMİZ 6-CI DƏFƏ AÇ-DƏ!



2022-ci ildə Niderlandda təşkil olunacaq futzal üzrə Avropa çempionatının mərhələsində Azərbaycan milli komandası 3-cü qrupda mübarizə aparacaq formatda keçirilən qrup oyunlarına millimiz yanvarın 29-da Bakıda start edəcək. Bir ildən sonra ilk rəsmi matçına çıxan komandamız elə 2020-ci ildə son rəqiblə - Slovakiya ilə üz-üzə gəldi.

10 aydan artıq vaxtda zalda məşq keçməməsinə rəğmən, millimiz qələbə ilə başlanğıc etdi. Doğma meydanda rəqibini 4:1 hesabı ilə üstələyən komandamız növbəti sınağına Afinada çıxdı. Qrupumuzun ən aşağı reytingli komandası olan Yunanıstan yığması mübarizəyə ilkin seçmə mərhələdən başlamış, pley-off oyunlarında Türkiyə millisi ilə qarşılaşmış, hər iki oyunda heç-heçə qeydə alınsa da, səfərdə daha çox qol vurmaları sayəsində çıxışını davam etdirmək hüququ qazanmışdı. Joze Alesio Da Silvanın başçılığı altında ko-

mandamız oyunun taleyini demək olar, birinci hissədə həll etdi. Eduardo və Vassouranın qolları sayəsində üstünlük qazandığımız duelin yekununu Çovdarov müəyyənləşdirmişdi. Növbəti iki oyunda isə millimiz eyni komanda ilə üz-üzə gəldi. Moldova ilə duel əvvəlcə Bakıda baş tutdu. Futzalımızın məbədi hesab edilən Bakı İdman Sarayında həm oyun, həm də nəticə baxımından turnir cədvəlindəki ən yaxın rəqibinə heç bir şans verməyən yığmamız maksimum nəticə ilə liderliyini möhkəmləndirdi. Bu komandaların səfərdəki oyununda da millimiz 5

qol vurdu. Ancaq Bakıda görüşdən fərqli olaraq öz qapısından 1 yox, 3 top buraxmalı oldu. Bununla da xal ehtiyatını 12-yə yüksəldən və qrupda ilk "2-liy"i təmin edən millimiz Avropa çempionatının final mərhələsində iştirak etmək hüququ da qazandı. Düzdür, bu mərhələnin



UEFA
**FUTSAL
EURO 22**
THE NETHERLANDS



**Millimizin seçmə
r. İlk dəfə yeni
verdi. Təxminən
n qarşılaşdığı**

başla çatmasına hələ 2 tur var. Bu qalan oyunlar isə millimizin liderliyi təmin etməsi baxımından vacibdir. İki dueldən birində qazanılacaq qələbə həlledici mərhələyə lider kimi yollanmağımıza imkan verəcək. Millimizlə birgə daha 5 komanda - Bosnya Herseqovina, Xorvatiya, İtaliya, Rusiya və İspaniya yığmaları final mərhələsinə vəsiqəni təmin edib. Onu da qeyd edək ki, futzal üzrə Azərbaycan millisi indiyə qədər beş dəfə - 2010, 2012, 2014, 2016 və 2018-ci illərdə Avropa çempionatının final mərhələsində iştirak edib. Debüt ilindəcə qitənin ən güclü 4 yığması sırasında yer almağı bacaran komandamız sonrakı 4 yarışın 2-də ¼ finala yüksəlib. Məlumat üçün bildirək ki, millimiz 2016-cı ildə həm də dünya çempionatının final mərhələsində iştirak edib və mübarizəni

¼ finalda dayandırılıb. Komandamız dünyanın 5 ən güclü yığmasından biri olub.

Seçmə mərhələdəki uğurlu nəticələr yığmamızın UEFA reyting cədvəlindəki mövqeyinə də təsir edib. Belə ki, Azərbaycan indi bir pillə irəliləyərək beşinci sırada yer alıb.

Avropa çempionatının final mərhələsinin oyunları isə 2022-ci il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək. İlk dəfə olaraq həlledici mərhələdə 16 komanda iştirak edir. Buna qədər iki ildən bir təşkil olunan qitə birinciliyinin final mərhələsində 12 komanda gücünü sınaırdı. Artıq Avropa çempionatı da 4 ildən bir keçiriləcək.

Millimizin 3-cü qrupda keçirdiyi oyunlar:

Azərbaycan – Slovakiya 4:1
Yunanıstan – Azərbaycan 0:3
Azərbaycan – Moldova 5:1
Moldova – Azərbaycan 3:5

Millimizin növbəti oyunları:

Slovakiya – Azərbaycan (08.04.2021)
Azərbaycan – Yunanıstan (14.04.2021)

Nº	Komanda	O	Q	H/H	M	T/F	X
1	Azərbaycan	4	4	0	0	17-5	12
2	Slovakiya	4	2	1	1	16-8	7
3	Moldova	4	1	1	2	11-15	4
4	Yunanıstan	4	0	0	4	1-17	0



Brand of Turkey



Park Bulvar AVM 2 Kat
Tel: +994 55 596 78 28

Gence Mall AVM 2 Kat
Tel: +994 50 244 49 40

Elmler m. H.Cavid Pr.566
Tel: +994 12 404 49 74

#qizlarbacarir

AFFA, UNİCEF AZERBAIJAN VƏ AVROPA İTTİFAQININ MALİYYƏ DƏSTƏYİ İLƏ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ XÜSUSİ VERİLİŞ HAZIRLANIB


#qizlarbacarir layihəsi çərçivəsində hazırlanmış buraxılışda AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndiliyinin Əməkdaşlıq bölməsinin rəhbəri, müşavir – elçi Simona Qatti, Avropa İttifaqının Azərbaycandakı Nümayəndiliyin əməkdaşı Səbinə Mütəllibova və Joana Varao, UNİCEF-in Azərbaycandakı Nümayəndiliyinin rəhbəri Edvard Karvardin fikir bildiriblər.

Elxan Məmmədov

“Azərbaycan Futbol ailəsi qadın futbolunun inkişafına 2010-cu ildə başladı. O vaxtdan bugünədək məqsədlərimiz dəyişmədi. Əsas məqsədimiz odur ki, oğlanlar üçün yaradılan imkanları xanımlarımız üçün də yaradaq. Söhbət yalnız peşəkar futbol oynamaqdan getmir. Təbii ki, futbolda digər sahələr də mövcuddur; hakim olmaq, həkim olmaq, məşqçi olmaq, funksioner olmaq, administrativ heyətdə fəaliyyət göstərmək və s. Bu 10 il ərzində bəzi müsbət nailiyyətlər qazınmışıq, qadınların futbolumuzda aktivliyi çoxalıb, peşəkar futbolçuların sayı da artıb. Hal-hazırda bizim müxtəlif yaş qrupundan ibarət dörd qızlar liqamız fəaliyyət göstərir. Bundan əlavə, administrativ heyətlərdə də qadın işçilərin sayı çoxalıb. Onu da qeyd etmək istərdim ki, keçən il Azərbaycan futbolunda hesabat seçki konfransında ilk dəfə olaraq İcraiyyə Komitəsinə xanım üzv seçilib. O da böyük bir nailiyyətdir.”

Edvard Karvardin

“Biz tez-tez Azərbaycanda qız və qadın hüquqlarının təbliğinin zəngin tarixindən danışırıq. Məsələn, Azərbaycan İslam aləmində qızların təhsilinə dəstək verən və qadınların səsvərmə hüququnu tətbiq edən ilk ölkə oldu. Son illərdə biz ailə zorakılığının və insan alverinin qarşısını almaq üçün qızların məcburi erkən nikahlarının qadağan edilməsi məqsədilə bir sıra mühüm qanunvericilik aktlarının qəbulunun şahidi olduq. Biz, həmçinin, qadınlara həm gəlir qazanmağa,



həm də qazandıqları gəliri idarə etməyə imkan verən sahibkarlıq və kiçik biznes kimi proqramlara investisiyaların artmasını müşahidə edirik. Biz də həmçinin UNİCEF-də qızların potensialına sərmayə qoymaqdan qürur duyuruq. Burada məsələn, bacarıqların inkişafını dəstəkləyən gənclər proqramları vasitəsilə, yalnız praktiki vərdişlər deyil, həm də liderlik, özünə inam bacarıqları inkişaf etdirilir, qərarların qəbul edilməsində və ictimai təşəbbüslərdə qızların fəal rol oynaması üçün icma daxilində imkanlar yaradılır. Biz nəinki qızların Azərbaycandakı nailiyyətləri barəsində, həm

də gələcəkdə, onların bu ölkəyə töhfə verə biləcəyi böyük potensial haqqında, məlumatlılığı artırmaq məqsədilə, AFFA-da tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik”.

SƏBİNƏ

“Qızların öz gələcəyinə, öhdəlik və ailələrinə təsir edəcək məsələlərlə bağlı hələ uşaq yaşlarından söz demək haqqı olmalıdır. Qərarların qəbul edilməsi prosesində qadınların bərabər iştirakı ədalət, demokratiya, bərabərlik, insan hüquqlarına hörmət və yaxşı idarəçilik deməkdir”.

SİMONA

Gender əsaslı zorakılıqdan azad yaşayın.

“Qız və qadınlara qarşı zorakılıq bir çox formada baş verir. Dünyada qadın/qızların üçdə bir hissəsi öz həyatında ən azı bir dəfə gender əsaslı zorakılığa məruz qalır. Avropa İttifaqı qadın və qızların gender əsaslı zorakılığının qurbanı olmaq qorxusundan uzaq olduğu, qızların bərabər şəkildə dəyərləndirildiyi, doğulacaq oğlan uşaqlarına üstünlük verilmədiyi dünyanı dəstəkləməyə sadıq qalır”.

JOANA

Təhsilin köməyi ilə qadın və qızların səlahiyyətlərini artırın

“Avropa İttifaqı qadın və qızların təhsil və təlimini dəstəkləyir. İnanırıq ki, bir gün bu qadın və qızlar lider olacaq, öz icmalarını inkişaf etdirmək və hər kəs üçün daha yaxşı gələcək qurmaq yolunda öz bacarıqlarından istifadə edəcəklər”!

Proqramda qadınlardan ibarə 15 və 17 yaşlıq qızlardan ibarət Azərbaycan milli komandaların köməkçi məşqçisi Əminə Heydərova və Qadınlardan ibarət Milli Komandanın üzvü Aysun Əliyevə və Ayşən Əhmədova çıxış ediblər.

ƏMİNƏ

“Kiçik yaşlarımdan futbol ilə məşğul olurdum, oğlanlar ilə məşq edirdim. Mənim üçün bir həvəs idi. Oğlanlar ilə məşq eləməyim mənim üçün daha da maraqlı olsa da, düşünmürdüm ki, qızlar futbol oynayır. Məlum məsələdədir ki, Azərbaycanda mentalitetdən bağlı qızların kişi sənəti ilə, yeni mənim indi məşğul olduğum sənətə az ailələr uşaqlarını yönləndirirdi. Amma mən sevinirəm ki, mənim valideynlərim buna əngəl olmadı. 2012-ci ildə 17 yaşadək qadınlardan ibarət komandlar arasında Dünya Çempionatının final mərhələsi Azərbaycanda təşkil olundu. Bir çox valideyn öz uşaqlarını o çempionata cəlb etdi.

Ailələrin narahatlığı olsa da məşqçilər valideynləri fikirlərindən döndərərək qızları futbola cəlb etdilər. Sevindirici haldır ki, qızlar karyeralarını futbol ilə davam etdirirlər və içlərində hakimlik edən, məşqçi olan olanlar var. Mən də hal-hazırda məşqçi kimi fəaliyyət göstərirəm və bu, mənim üçün çox sevindirici haldır”.

AYSUN

“Hamı kimi mən də məhlədə oğlanlarla birlikdə futbolun sirlərini öyrənməyə başlamışam. İlk vaxtlar bu oyuna sadəcə uşaqlarla birlikdə vaxtımı keçirmək üçün baxırdım, oynayırdım. Sonra vaxt keçdikcə bacardığımı gördüm. Evdə televizorda futbollara baxırdım, orada gördüyüm hərəkətləri məhlədə təkrarlamağa çalışırdım. Vaxt keçdikcə həvəsim artdı, daha çox maraqlanmağa başladım. Qardaşım futbola gedirdi, mən də onun yazıldığı komandanın balaca yaş qrupuna yazılmaq istəyirdim, amma evdəkilər icazə vermədi. Buna baxmayaraq, mən yenə də davam etdim. Bir gün məni qardaşımın məşqçisi məhlədə oğlanlarla birlikdə futbol oynayanda gördü və evdə anamla danışmışdı ki, icazə versin mən futbol oynayım, yaxşı gələcəyim ola bilər. Anam birinci növbədə normal qarşılamadı. Çünki oxumağımı istəyirdi. İnanmırdı ki, Azərbaycanda qızın futbol oynamağı normal qarşılasın. Məşqşim Adil müəllim anamın fikirlərini dəyişdi və anam da

dərslərimi axsatmamaq şərti ilə futbol oynamağıma icazə verdi.

Həminin həyatında olduğu kimi qohumlarım, qonşularım, qardaşımın dostları və ətrafımda olan bir çox insan futbol oynamağıma normal baxmırdı. Mən isə insanların haqqımda nə fikirləşdiyini çox da önəmsəmirdim. Çünki əsas ailəm mənə dəstək olurdu və mən də onların dəstəyinə arxalanaraq hər gün daha yaxşı məşq edirdim. Futbola həvəsi olan, idmana həvəsi olan hər kəsə demək istəyirəm ki qarşınızdakı maneələrə baxmayaraq idmanla, işinizlə olun, karyera qurmaq planlarınıza davam edin, baryerləri keçin və heç kimin sözlərinə fikir verməyin. Çünki mən bacarmışamsa, siz də bacararsız”!

BİZİ TELEGRAMDA İZLƏYİN





#EQUAL GAME



BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

